

Aysel Vaqif qızı Həsənova
*Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi*
sahra.hsnv@mail.ru
Orcid id: 0000-0002-4984-0401

UDC 024

DÖVLƏT QULLUQÇULARINA KİTABXANA XİDMƏTİNİN KEYFİYYƏTİNİN VƏ XİDMƏTƏ ƏLÇATARLIĞIN MÜƏYYƏNLƏSDİRİLMƏSİ MEYARLARI

Xülaşə: Məqalədə dövlət qulluqçularına kitabxana xidmətinin keyfiyyətinin müəyyənləşdirilməsi meyarları araşdırılmışdır. Araşdırma zamanı yeni meyarlar üzə çıxarılmışdır. Bu meyarlara əsasən hesablamaların aparılması yolları göstərilmişdir. Eləcə də burada kitabxana xidmətinə əlçatarlığın təşkili xüsusiyyətləri öyrənilir. Bu xüsusiyyətlər əsasında konkret meyarlar formalasdırılır.

Açar sözler: dövlət qulluqçuları, kitabxana xidməti, keyfiyyət, meyar, əlcətarlıq, informasiya tələbatları, emosional tələbatları, funksional tələbatları.

Aysel Vaqif gizi Hasanova

Criteria for determining the quality and availability of library service for civil servant

The article examines the criteria for determining the quality of library services for civil servants. The study revealed new criteria. Methods for performing calculations based on these criteria are shown. Are also studied the peculiarities of organizing access to library services. Specific criteria are formed based on these characteristics.

Keywords: civil servants, library service, quality, criteria, accessibility, information needs, emotional needs, functional needs.

Айсель Вагиф кызы Гасанова

Критерии определения качества и доступности библиотечной службы для госслужащих

В статье исследуются критерии определения качества библиотечного обслуживания государственных служащих. Исследование выявило новые критерии. Показаны способы выполнения расчетов на основе этих критериев. Также изучаются особенности организации доступа к библиотечным услугам. Конкретные критерии формируются на основе этих характеристик.


Ключевые слова: государственные службы, библиотечное обслуживание, качество, критерии, доступность, информационные потребности, эмоциональные потребности, функциональные потребности.

Giriş. Kitabxana xidməti elmi, pedaqoji və təcrübi sahə olub elmi və praktiki bilikləri özündə birləşdirərək istifadəçilərin peşəkarlığının inkişafının əsasını təşkil edir. Kitabxana xidmətinin məqsədi oxucunun ehtiyaclarını tam şəkildə ödəməkdən ibarətdir. Bu baxımdan xidmətin subyektləri kitabxanaçı və istifadəçilər hesab olunur. Lakin xidmət prosesdə onların rolları fərqlidir. Kitabxana xidmətlərinin obyekti kimi isə oxucu tələbatı, məmənuniyyəti çıxış edir. Buna görə də kitabxana xidmətinin predmetinə isə oxucu tələbatını ifade edən sorğular daxildir [1]. Kitabxana xidmətinin subyekti, obyekti və predmeti müəyyənləşdikdən sonra artıq onun keyfiyyətinin müəyyənəşdirilməsi məsəlesi gündəmə gəlir. Xidmətin keyfiyyətinə bir çox amillər təsir göstərir ki, həmin amillər xidmətin keyfiyyət meyarlarını formalasdır.

Əsas hissə. Təcrübə göstərir ki, kitabxana xidmətinin keyfiyyətinə aşağıdakı mövgələrdən baxmaq olar:

- ✓ İnfomasiya tələbatının ödənilməsi;
 - ✓ Müəyyən edilmiş tələblərə və standartlara uyğunluq;
 - ✓ Göstərilən xidmətlərin dəyərinə uyğunluq;


Kitabxana xidmətinin davamlı şəkildə təmin edilməsi üçün şərait yaratmaq və kitabxana xidmətlərinin keyfiyyətinin müəyyenləşdirilməsi meyarlarını aydınlaşdırmaq üçün xidmətin göstərilməsi, informasiya, funksional və emosional tələbat qrupları daxil olmaqla, alınan xidmətlərin keyfiyyəti ilə əlaqədar informasiya tələbatını sistemi formalasır (Şəkil 1; Şəkil 2; Şəkil 3).



Səkil 1

Bu vəziyyətdə, xidmətin keyfiyyəti xidmətin göstərildiyi şərtlərin və istehlak olunan mənbələrin qiymətləndirilməsi (qəbul edilmiş standarta uyğunluq şəklində obyektiv və istehlakçının qiymətləndirilməsi şəklində subyektiv) kimi başa düşülməlidir. Buradan belə qənaətə gəlmək olar ki, kitabxana xidmətlərinin keyfiyyətinin müəyyənlendirilməsi meyarları, bu xidmətlərin nəticəsini ölçməyə, nəzərə almağa, nəzarət etməyə və qiymətləndirməyə imkan verən kəmiyyət və keyfiyyət parametrlərinin məcmusudur.

Kitabxana xidmətinin keyfiyyəti ilə əlaqədar olaraq tələbatçıların formallaşdırılmış sorğu sistemində əsaslanaraq, dövlət xidmətlərinin keyfiyyətini və mövcudluğunu qiymətləndirmək üçün konkret göstəricilər müəyyənleşdirmək mümkündür.



Şəkil 2.




Şəkil 3.

İstehlakçılar tərəfindən Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirilməsi zamanı tələbatçıların öyrənilməsi xidmətin mövcud vəziyyətini öyrənmək və oxucuların tələbat və sorğularını nəzərə almaqla kitabxana xidmətini daha da təkmilləşdirmək üçün effektiv üsuldur. Kitabxana xidmətinin keyfiyyət göstəriciləri yuxarıda göstərilən meyarlara əsaslanmalıdır. Bundan əlavə kitabxana xidmətlərinin keyfiyyətini xarakterizə edən meyarları iki əsas qrupa bölmək məsləhətdir: 1) ümumi; 2) xüsusi [2].

Ümumi meyarların tərkibi tələbatçıların xidmət zamanı qarşılaşdıqları əsas problemləri əks etdirir. Ümumi meyarlara əlavə olaraq, müəyyən bir kitabxana xidmətinin göstərilməsi prosesinin spesifik xüsusiyyətlərini əks etdirən spesifik meyarlardan istifadə olunur. Hər bir dövlət xidməti növü üçün xüsusi meyarlar, təminat prosesində qarşılaşılan spesifik xüsusiyyətlərə və problemlərə əsaslanaraq fərdi olaraq müəyyən edilir.

Kitabxana xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi meyarları **Şəkil 4-**də göstərilmişdir.



Şəkil 4.

Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirmək üçün birinci meyar qrupu müvəqqəti meyarlardan ibarətdir. Bunlara daxildir: vaxtında, səmərəlilik, birdəfəlik müraciət.

Ümumi halda, vaxt meyarları tələbatçının xidmətin göstərildiyi andan etibarən xidmətə sərf etdiyi vaxtı xarakterizə edir. Ümumi meyarların tərkibi:

✓ Senədlərin təqdim edildiyi gündən etibarən konkret müddət ərzində kitabxana xidmətlərinin göstərilməsi hallarının payı (%) (meyar, konkret müddət ərzində xidmətlərin göstərilməsi hallarının sayının tələbatçıların ümumi sayına nisbəti olaraq təyin olunur);

✓ Növbədə 15 dəqiqədən çox olmayan müddətdə xidmət gözləyən istehlakçıların payı (%) (meyar 15 dəqiqədən çox olmayan müddətdə növbədə gözləmə hallarının xidmət göstərilişin oxucunun ümumi sayına nisbəti olaraq təyin olunur);

✓ "Bir sorğu" üçün kitabxana xidməti hallarının payı (%) (meyar, "bir sorğu" üçün kitabxana xidməti hallarının konkret xidmət edilən tələbatçıların ümumi sayına nisbəti olaraq təyin olunur).

Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirmək üçün ikinci qrup meyarlar xidmətin göstərilməsi prosesinin keyfiyyətini xarakterizə edən meyarlardan ibarətdir (oxucu məmənunluğunu əks etdirən nəzakət, işçilərin həssaslığı kimi keyfiyyətlər nəzərə alınır. xidmətin göstərilməsi prosesində işçilərin münasibəti).

Ümumi meyarların tərkibi kitabxana xidmətinin keyfiyyətindən məmənun olan tələbatçıların payı (%) ilə müəyyənlenir.

Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirmək üçün üçüncü qrup meyarlar xidmətin göstərilməsinin nəticəsinin keyfiyyətini xarakterizə edən meyarlardır. Göstərilən xidmətin xarakterindən asılı olaraq bu meyarlar aşağıdakılardır əhatə edə bilər: məlumatların işlənməsinin düzgünlüyü, sənədlişmə işlərinin düzgünlüyü, yox cavablarının faizləri.

Ümumi meyarların tərkibi:

Nº 2 (13)

2021

✓ xidmətin keyfiyyətindən məmənun olan tələbatçıların payı (%) (meyar, xidmətin göstərilməsinin nəticəsindən məmənun olan tələbatçı sayının xidmət göstərilmiş oxucuların ümumi sayına nisbəti kimi müəyyən edilir.);

✓ düzgün tərtib edilmiş arayışların (düzgün tərtib edilmiş hesablamlar) payı (%) (meyar, düzgün tərtib edilmiş arayışların sayının verilen arayışların ümumi sayına nisbəti kimi müəyyən edilir.);

✓ kitabxana xidmətindən imtinaların payı (%);

✓ keyfiyyət meyarlarına görə müsbət qiymətləndirilən kitabxana xidmətinin payı (%) (meyar, keyfiyyət meyarlarına görə müsbət qiymətləndirilən xidmətin ümumi xidmət sayına nisbəti olaraq təyin olunur.)

Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirmək üçün növbəti meyar grupu, apellyasiya prosesini xarakterizə edən keyfiyyət meyarlarıdır. Oxucuya xidmət prosesində tələbatçılar ilə birbaşa təmasda olan kitabxanaçılardan hərəkətlərindən (hərekətsizliyindən) şikayət etmək üçün sınaqdən keçirilmiş prosedurlara xüsusi ehəmiyyət verilir. [3] Bunun üçün müvafiq meyarları qurmaq lazımdır: şikayətləre baxılması və həlli prosesinin effektivliyi və səmərəliliyi, oxucu məmənuniyyətinin mövcud prosedurdan məmənluq səviyyəsi və şikayətlərin vaxtı.

Ümumi meyarların tərkibi:

✓ əsaslandırılmış şikayətlərin xidmət göstərilməsi oxucuların ümumi sayına nisbəti (%) (meyar əsaslandırılmış şikayətlərin sayının konkret xidmət növü üzrə xidmət alan tələbatçıların ümumi sayına nisbəti olaraq müəyyən edilir);

✓ müəyyən edilmiş müddət ərzində baxılan və təmin edilmiş əsaslandırılmış şikayətlərin nisbəti (%) (meyar müəyyən bir müddət ərzində şikayətə baxılma hallarının sayının verilen şikayətlərin ümumi sayına nisbəti kimi müəyyən edilir);

✓ mövcud müraciət prosedurundan məmənun olan tələbatçıların payı (%) (meyar, mövcud müraciət prosedurundan razı qalan tələbatçı sayının şikayet edən oxucuların ümumi sayına nisbəti olaraq təyin olunur);

✓ müraciət şərtlərindən məmənun olan tələbatçıların payı (%) (meyar, müəyyən edilmiş müraciət müddəti ilə razı qalan tələbatçıların şikayətçi kimi sorğuda iştirak edən tələbatçıların ümumi sayına nisbəti olaraq təyin olunur).

Kitabxana xidmətinin keyfiyyətini qiymətləndirmək üçün son meyarlar grupu qiymətləndirmə prosesini xarakterizə edən meyarlardan ibarətdir (qiymətləndirmə qabiliyyəti, tezliyi, effektivliyi).

Ümumi meyarların tərkibi:

✓ istifadəçilər tərəfindən qiymətləndirilən kitabxana xidmətlərinin payı (%) (meyar, konkret xidmət növü üzrə xidmət edilən tələbatçıların ümumi sayına tətbiq olunan meyara görə kitabxana xidmətini ən azı bir dəfə qiymətləndirən tələbatçıların sayının nisbəti olaraq təyin olunur);

✓ konkret tezlikdə qiymətləndirilən kitabxana xidmətlərinin payı (%) (meyar, müəyyən bir müddətdə ən azı müəyyən bir dəyərdə qiymətləndirilən


Nº 2 (13)

2021

kitabxana xidmətlərinin sayının, müəyyən bir müddətdə göstərilən kitabxana xidmətlərinin ümumi sayına nisbəti olaraq təyin olunur);

✓ dəyərlərin dəyişmə dinamikası (%) (meyar cari hesabat dövründə əldə edilən dəyərlə əvvəlki hesabat dövründə əldə edilən dəyər arasındaki fərq olaraq müəyyən edilir).

Kitabxana xidmətlərinə əlçatarlığının qiymətləndirilməsi meyarları Şəkil 5-də göstərilmişdir.



Şəkil 5.

Əlçatarlıq, xidmətin göstərilməsi prosesinin sadəliyinin və rasionallığının, xidmətlərin göstərilməsi prosedurunu və prosedurlarını izah edən məlumatların aydınlığını və keyfiyyətinin qiymətləndirilməsi kimi başa düşülməlidir. Dünya təcrübəsində əlçatarlıq xidmətin göstərilməsi prosesini tənzimləyən sənədlərin keyfiyyəti, mövcud informasiya sisteminin effektivliyi ilə müəyyən edilir. Əlçatarlıq müxtəlif məkan və zaman parametrləri ilə xarakterizə olunur. Qiymətləndirməyə imkan verən əsas göstəricilər bunlardır: məlumatların mövcudluğu və sadəliyi, maliyyə, ərazi mövcudluğu, iş qrafiki, kitabxana xidmətlərinin göstərilməsi formaları, oxucu məmənuniyyətinin dərəcəsi.

Ümumi meyarların tərkibi:

✓ kitabxana xidmətlərinin göstərilməsi qaydası haqqında məlumatın keyfiyyətindən məmənun olan tələbatçıların payı (%) (meyar xidmətin göstərilməsi qaydası haqqında məlumatın keyfiyyəti ilə razı olan tələbatçıların xidmət göstərilmiş oxucuların ümumi sayına nisbəti kimi müəyyən edilir);

✓ kitabxana xidmətlərinin göstərilməsi prosedurunun sadəliyindən məmənun olan tələbatçıların payı (%) (meyar kitabxana xidmətinin göstərilməsi prosedurunun sadəliyindən məmənun olan tələbatçıların ümumi xidmət sayına nisbəti kimi müəyyən edilir);

✓ kitabxana xidmətinin dəyərindən məmənun olan tələbatçıların payı (%) (meyar kitabxana xidmətinin dəyərindən məmənun olan tələbatçıların konkret xidmət üzrə xidmət alan oxucuların ümumi sayına nisbəti olaraq təyin olunur);

✓ kitabxana xidmətinin fiziki mövcudluğundan məmənun olan tələbatçıların payı (%) (meyar kitabxana xidmətinin fiziki mövcudluğundan məmənun olan tələbatçıların konkret xidmət üzrə xidmət alan oxucuların ümumi sayına nisbəti olaraq təyin olunur);

- ✓ kitabxana xidmətinə vasitə əlçatanlığından məmənun olan tələbatçıların payı (%) (meyar xidmətin vasitə əlçatanlığından məmənun olan tələbatçı sayının xidmət edilən oxucuların ümumi sayına nisbəti olaraq təyin olunur);
- ✓ elektron formada mövcud olan kitabxana xidmətlərinin payı (%) (meyar elektron formada mövcud olan kitabxana xidmətlərinin sayının göstərilən xidmətlərin ümumi sayına nisbəti kimi müəyyən edilir);
- ✓ ərazinin kitabxana xidmətinin göstərilməsi üçün çoxfunksiyalı mərkəzlərlə təmin edilməsi (%) (meyar kitabxana xidmətinin göstərilməsi üçün çoxfunksiyalı mərkəzlərin faktiki sayının müəyyən bir ərazi vahidi üçün normativ dəyərə nisbəti ilə müəyyən edilir);
- ✓ elektron formada kitabxana xidmətlərinin mövcudluğundan məmənun olan tələbatçıların payı (%) (meyar kitabxana xidmətinin elektron formada mövcudluğundan məmənun olan tələbatçıların konkret xidmət üçün tələb olunan oxucuların ümumi sayına nisbəti olaraq təyin olunur);
- ✓ "vahid pəncərə" (toplu elektron kataloq və ya elektron kitabxana) prinsipi ilə təmin edilən kitabxana xidmətinin mövcudluğundan məmənun olan tələbatçıların payı (%) (meyar "vahid pəncərə" ilə təmsil olunan xidmətin mövcudluğundan məmənun olan tələbatçı sayının nisbəti olaraq təyin olunur);
- ✓ bütün tətbiq olunan əlçatarlıq meyarlarına görə müsbət qiymətləndirilən kitabxana xidmətlərinin payı (%) (meyar kitabxana xidməti bütün tətbiq olunan əlçatarlıq meyarlari üçün müsbət qiymətləndirən tələbatçıların konkret xidmət üzrə xidmət alan tələbatçıların ümumi sayına nisbəti olaraq təyin olunur).

Dünya təcrübəsində istifadə olunan xüsusi meyarlara nümunələr:

- ✓ Sənədlərin elektron çatdırılması xidmətinin payı (%);
- ✓ Məsafədən xidmətin payı (%).

Nəticə. Beləliklə, dövlət qulluqçularında kitabxana xidmətlərinin keyfiyyətini və əlçatarlığını qiymətləndirmək sistemi, müxtəlif meyarlara görə sıralanmış geniş göstəricilər və qiymətləndirmə meyarlарını əhatə edir. Kitabxana xidmətlərinin keyfiyyətinin və əlçatarlığının dərin, obyektiv qiymətləndirilməsi, şübhəsiz ki, hərtərəfli olmalı və yuxarıda göstərilən meyarlərin bütün spektrini nəzərə almalıdır.

ƏDƏBİYYAT

1. Брежнева В.В., Минкина В.А. Информационное обслуживание: продукты и услуги, предоставляемые библиотеками и службами информации предприятияй. Санкт-Петербург: Профессия, - 2004. - 304 с.
2. Дворкина М.Я. Информационное обслуживание: социокультурный подход. Москва : Профиздат, - 2001. - 111 с.
3. Информационные технологии для государственных служащих / Камолов С.Г., Артемова П.В. – Москва, - 2017.-215 с.